



[XN: Azərbaycan xalqna qar soyqrm trtmi Ermnistann czaşzlina son qoyulmaldr](#)

.Xarici Ir Nazirliyi 31 mart Azərbaycanlarn Soyqrm Gn il laqdar byanat yayb

Arannews-Nazirliyin Mtbuat xidmtindn Trend- veriln mlumata gr, byanatda deyilir: "31 mart ermnilr trfindn 1918-ci ild azərbaycanllara qar trdilmi qanl qrn qurbanlarnn xatirsinin anld Azərbaycanlarn Soyqrm gndr. 1918-ci ilin mart qrnlar millti ermnilr trfindn Azərbaycanllara qar irqi ayr-sekilik v etnik tmizlm siyasti sasnda vvlcdn hazrlanm v qddarcasna hyata keiriln siyast idi.1918-ci ilin mart-aprel aylarnda Bak Sovetinin mandat altnda faliyyt gstrn danak-bolevik silahl dstlri trfindn Bak hrind, habel Bak quberniyasna daxil olan digr hr v qzalarda xsusi qddarlqla ktlvi qrnlar trdilib v on minlrl dinc sakin mhz etnik v dini mnsubiyytin gr qtl yetirilib. Rusiya boleviklrinin rhbri Vladimir Lenin trfindn Qafqazn Fvqlad Komissar tyin ediln, etnik ermni olan Stepan aumyan etiraf edirdi ki, azərbaycanllara qar olan qrnlarda Bak Sovetinin 6000 v Danaksutyun partiyasnn 4000 silahl sgri itirak edib. Azərbaycanllara qar trdiln soyqrm Bak il yana, amax, Quba, rvan, Zngzur, Qaraba, Naxvan v Qars blglrini d hat etdi. 1918-ci ilin ilk be ay rzind tkc Qubada xsusi vhillikl 16.000-dn artq insan ldrld. Ermnilr, hminin Qubada yaayan yerli yhudi v lzgilr qar qtlam trtdilr. Quba rayonu razisind 2007-ci ild akar olunmu ktlvi mzarlq ermnilrin trtdiyi qeyri-insani mlrlin yani sbutunu tkil edir. Azərbaycan Xalq Cmhuriyytinin hkumti ermnilrin trtdiklri ar cinaytlrin aradrlmas n 1918-ci ild Fvqlad stintaq Komissiyas yaratm, Komissiyann z xard hqiqlrln xalqn yaddanda hifz edilmsi v dnya ictimaiyytin atdrilmas n bir sra tdbirlr grmdr. Mxtlif milltlrin, o cmlnd ruslar, yhudilr, polyaklar, grclr v htta ermnilr olmaqla hmin dvrn n yax hquqnaslarnn tmsil olundu Fvqlad stintaq Komissiyas sbutlar sasnda dinc haliy qar mxtlif cinaytlr gr tqsirldiriln 194 nfr barsind cinayt ii ad v trtdiklri cinaytlr gr Bakda 24 v amaxda txmnn 100 nfr hbs olundu. Lakin Xalq Cmhuriyytinin squtundan sonra bu proses dayandrd, ba vernlrln sona qdr thqiq edilmsinin v ona mvafiq siyasi-hquqi qiymt verilmsinin qars alnd. Yaln 80 il sonra - 1998-ci il martn 26-da mummilli lider Heydr liyevin imzalad "Azərbaycanlarn soyqrm haqqnda" Azərbaycan Respublikas Prezidentinin Frmannda hmin dhtli hadislr adekvat siyasi qiymt verildi v 31 mart "Azərbaycanlarn Soyqrm Gn" elan edildi. Azərbaycanlarn Soyqrm Gnnn yad edilmsi kemid v hal-hazrda azərbaycanlarn qrn v etnik tmizlmlr mruz qalmas bard dnya ictimaiyytinin mlumatlandrlmasnda mhm rol oynayr. 1980-ci illrin sonlarndan etibarn Ermnistann Azərbaycanca qar mhariby balayaraq v lkmizin razilrini ial edrk, Ermnistanda v Azərbaycan il olunmu razilrind milyonlarla azərbaycanlın etnik tmizlmsini hyata keirrk, oxsayl hrbi cinaytlr, insanla qar cinayt, elc d 1992-ci ilin fevralnda Xocal Soyqrm da daxil olmaqla, soyqrm aktlar trdrk mart qrn xatrladan siyasti davam etdirir. Mart qrnna gnaşz qurbanlarnn xatirsini anraq, Ermnistann Azərbaycan xalqna qar soyqrm, briyyt leyhin cinayt, irqi ayr-sekilik v etnik tmizlmy saslanan mqsdynl v davam edn siyastini kskin kild pislyir v bu qbildn olan qeyri-insani cinaytlrin qarsnn alınmas n Ermnistann "czaşzlina son qoyulmasnn vacibliyini bir daha vurulayr"